

*Əvəz Mahmud Lələdağ*

*O, ümiddi, inamdı, Heydər oğlu İlhamdı*

Ürəyimə tərərdir,  
Qollarıma hünərdir  
Qaranlığı əridən  
Günəşli bir səhərdir,  
Xalqı haqqa səsləyən  
Qələbədi, zəfərdir,  
Alovlu sinəsiylə,  
Vətənimə sipərdir.  
Onun hər bir addımı,  
Abadlaşan kəndimiz,  
Çiçəklənən şəhərdir.  
Torpağıma bərəkət,  
Bağ-bağçamda bəhərdir.  
Dünyanı silkələyən,  
Əyilməyən, sınımayan,  
Yerə-göyə sığmayan,  
Gələcəyə nur saçan  
Bir ümiddi, inamdı.  
Bu qüdrətli gənc insan  
Heydər oğlu İlhamdı!

\*\*\*

Azadlıq cərcəsidir,  
Xalqa arxa, köməkdir.  
Gələcəyə boylanan,  
Xoş arzu, saf diləkdir.  
Liderlər arasında,  
Düşünməkdə o təkdi.  
Azərbaycan elinin,  
Köksündəki ürəkdi.  
Dünən, bu gün, sabah da,  
Xalqımıza gərəkdi.

Yurdumuzun qoynunda  
Açılan tər çiçəkdi.  
Ayağı sayalıdı  
Millətin süfrəsində  
Tükənməyən çörəkdi,  
Karvana bələdçidir,  
Bir ər oğlu ərđi o.  
Bir ümiddi, inamdı.  
Bu qüdrətli gənc insan  
Heydər oğlu İlhamdı!

\*\*\*

Bu millətə, bu xalqa  
Allah verən paydı o.  
Gündüzlər nurlu günəş,  
Gecə parlaq aydı o.  
Qayaların bağırını  
Yarıb gələn çaydı o.  
Kəhkəşandı, Kəbədi,  
Möhtəşəm saraydı o.  
Gözəllik vurğunudur,  
Xoş xəbər, haraydı o.  
Əyilməyən, sınımayan  
Bu dünyaya sığmayan  
Bir ər oğlu, ərđi o.  
Gələcəyə inamdı,

Qələbəyə inamdı  
Bu qüdrətli gənc insan  
Heydər oğlu İlhamdı!

\*\*\*

Ən ucqar kəndlərimiz  
Necə gözəl görünür,  
Nur selinə qərq olub  
Gecə gözəl görünür.  
Asfalt döşənmiş yollar  
Küçə gözəl görünür.  
Hər tərəf gül qoxuyur,  
Qönçə gözəl görünür  
Çiçəklərin ləçəyi  
İncə, gözəl görünür.  
Parklar da ayrı aləm,  
Məncə gözəl görünür.  
Bakı, Şəki, Naftalan  
Gəncə gözəl görünür.  
Hansı səmtə baxırsan,  
Üçrəngli bayrağımız  
Uca, gözəl görünür.  
Əyilməyən, sınımayan  
Qoltuğa sığışmayan  
Bir ər oğlu ərđi o.  
Bir ümiddi, inamdı.  
Bu qüdrətli gənc insan  
Heydər oğlu İlhamdı!

\*\*\*

Ona hər an, hər zaman  
Kömək olsun Yaradan.  
Odur Azərbaycanda  
Gözəlliyi yaradan.  
Əməlinə, işinə  
Dəstək olur yar adam.  
Millət ayılıb artıq,  
Seçir ağı qaradan.  
Xalqımız sağalacaq,  
Düşmən vuran yaradan.  
Əyilməyən, sınımayan  
Xalqına arxa, həyan  
Bir ər oğlu ərđi o.  
Bir ümiddi, inamdı.  
Bu qüdrətli gənc insan,  
Heydər oğlu İlhamdı!

\*\*\*

Uğurla yola salır,  
O, ayları, illəri,  
Cənnətməkan eyləyir  
Obaları, elləri.  
Yurdumuza buraxmır,  
Dağıdıcı selləri.  
Nəfəsiylə isidir,  
Qönçədəki gülləri.  
Tapır, üzə çıxarır  
Dil-dil ötən dilləri.  
Sınələrdə bərq vurur  
Sazımızın telləri,  
Muğam, ana laylası,  
Şad edir nəsilləri.  
Əyilməyən, sınımayan  
Qoltuğa qısılmayan  
Bir ər oğlu ərđi o.  
Bir ümiddi, inamdı.  
Bu qüdrətli gənc insan,  
Heydər oğlu İlhamdı!

\*\*\*

Sərkərdə qayğısıyla,

Formalaşdı ordumuz.  
İnşallah, yad əllərdən  
Qurtaracaq yurdumuz  
Əzib, məhv edəcəyik,  
Vəhşiləşmiş qurdu biz!  
Tərtəmiz silinəcək  
Kədərimiz, dərdimiz.  
Xariqələr quracaq,  
İgidimiz, mərdimiz.  
Əyilməyən, sınımayan  
Qoltuğa qısılmayan  
Bir ər oğlu ərdi o.  
Bir ümiddi, inamdı.  
Bu qüdrətli gənc insan  
Heydər oğlu İlhamdı!

\*\*\*

El qəlbində yaşadır,  
Sevimli övladını.  
Qismət oldu daddıq biz,  
Müstəqillik dadını.  
O, dünyaya tanıtdı,  
Yurdumuzun adını.  
Ona dağtək dayaqdır  
Xanım-xatın qadını.  
Millət yaxşı tanıyır,  
Yaxınını, yadını.  
Tezliklə söndürəcək,  
Bu savaşı odunu.  
Əyilməyən, sınımayan  
Qoltuğa qısılmayan  
Bir ər oğlu ərdi o.  
Qələbəyə inamdı.  
Bu qüdrətli gənc insan  
Heydər oğlu İlhamdı!

*Lələdağ Ə.M. O, ümiddi, inamdı, Heydər oğlu İlhamdı // Savalan. – 2010. – 7-13 may. – S.2.*